

Əz bala, yer təni öz.
Əzməson, azər dəni,
Səp yero son zor dəni.
Yero bərəkət ensin,
Təndirin tüstülönsin...

SƏRÇƏ

Sorço dimdikleyir qarı,
Na itirib, nə axtarır?

AĞACLAR

Susdu külək, yağıdı qar,
Üşüyəcək ağaclar.

KÜLƏK

Əsma, külək, əsmə, dur,
Çiçəklərim bar tutur.

RAFIQ YUSİFOĞLU (1950)

Balalarımızın sevimli şairi Rafiq Yusifoğlu haqqında danışmaq istəyəndə qəribə hissələr keçirdim, istər-istəməz xatirələr ciğırı ilə geri qayıtmalı oldum. Yادımı şairin qaynar gənclik illəri düşdü. O, tələbə olarkən mən "Gənc müəllim" qəzetinin redaktoru idim. Rafiq tez-tez öz mə'nali, obrazlı şə'rəfli ilə qəzetimizdə çıxış edirdi. Onun şə'rələrində səmimi duyğular, kövrək hissələr öz poetik əksini tapırdı. Rafiq bə'zən hamı üçün adı görünən predmetləri mə'nalandırmağa sə'y edir, əşyanın poetik cəhətlərini görməyə və onu oxucularına göstərməyə çalışırdı. Onun hələ 1970-ci ildə çap olunan "Nə var, nə yoxdur" şə'rəi tələbələrin və müəllimlərin ürəyini riqqətə gətirmişdi. Ona görə ki, şair hamının gördüyü həqiqəti ilk dəfə idi ki, dillənə gətirməyə cəsarət edir, on bir xreptovı küçəsi varsa, bircə Qaçaq Nəbi küçəsi yoxdur, - söyləyirdi...

O vaxtdan illər keçib. Rafiq Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirdikdən sonra bir müddət Sumqayıtda müəllim işləyib. Nizami adına Ədəbiyyat İnstututunun aspiranturasını bitirib. "Azərbaycan poemasının inkişaf problemləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Tənqidçilərin Moskvada keçirilən üç ümumittifaq müşavirəsinin iştirakçısı olub. 1985-ci ildən 1992-ci ildək "Göyərçin" jurnalında şö'bə müdürü, 1992-ci ildən 1996-ci ildək məs'ul katib, 1996 - 1997-ci illərdə isə dövlət televiziyanın Xəbərlər baş redaksiyasında "Elm, mədəniyyət, incəsənət"

şö'bəsinin müdürü vəzifəsində çalışıb. 1997-ci ildən "Göyərçin" jurnalının baş redaktorudur.

R. Yusifoğlu "Yurdum-yuvam", "Ətirli düymələr", "Ocaq yeri", "Aylı cığır", "Qom karvanı", "Həsrət köçü", "Şirin yağış", "Azərbaycan poeması, axtarışlar, perspektivlər", "Bahar qatarı", "Xatirə kəcavəsi", "Böyük arzuya gedən yol", "Təzə sevdalara doğru", "Çiçək yağışı", "Ədəbiyyatşunaslığın əslələri" və s. kitabların müəllifi, "İlin ən yaxşı kitabı", "Vətən", "Qızıl qələm", "Araz", "Tofiq Mahmud" və s. mükafatlarının laureatıdır. Rafiqin uşaq ədəbiyatı sahəsindəki fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. R. Yusifoğlu indi bu sahədə sevilib-seçilən, əsərləri dərsliklərə düşən, başqa dillərə tərcümə olunan şairlərimizdəndir.

Rafiqin şə'rələrinin böyük bir qismi doğma torpağımıza, onun gözəlliklərinin tərənnümüne həsr edilib. Şair oxucularını gah tarixi keçmişimizə, gah təbiətin qoynuna, gah da sehrli uşaq dünyasına səyahətə aparır. Onun Yanardağ, Qobustana, Gəmiqayaya, Qəbələyə, Qubadlıya, Örənqalaya, Şuşaya, Xocamsaxliya... həsr etdiyi şə'rələr bu baxımdan maraqlı doğurur.

R. Yusifoğlu kənd həyatı ilə, təbiətlə yaxından ünsiyyətdə olan, ona öz gözü ilə baxmayı, hər hansı təbiət hadisələrini poetik dillə mə'nalandırmağı bacaran şairdir. Onun şə'rələri bir növ Azərbaycan torpağının poetik xəritəsinə bənzəyir.

Rafiqin şə'rələrinin mövzusu rəngarəngdir. Onun vətən torpağının tərənnümü, onun otuna, çiçəyinə, dağına, dərəsinə, ətirli yamaclarına, göllərinə, çaylarlarına, çeşmələrinə, yurdumuzun tarixi keçmişinə, sehrli uşaq dünyasına həsr edilmiş şə'rələri öz orijinallığı, obrazlılığı, ləkonizmi ilə diqqətimizi cəlb edir.

"Qazaxıstan nəğmələri" silsilə şə'rələrinin bir qismi mənim gözümün qarşısında yaranıb. 1989-cu ildə Rafiqlə mən Qazaxıstanda keçirilən uşaq ədəbiyyatı günlərində birlikdə iştirak etmişdim. Elə o zaman müxtəlif respublikalardan gələn şair və yazıçıların R. Yusifoğlunun çıxışlarını maraqla dinləmələri mənim üçün çox xoş idi. Rafiq Yusifoğlu uşaq psixologiyasına yaxından bələd olduğundan, ədəbiyyatın nəzəri əsərlərini müükəmməl bildiyindən onun şə'rəri öz humoru, yüksəmliliyi, aydınlığını ilə diqqəti colb edir. Şairin şə'rələrinin bir qismi novelləvari bir üslubda yazılığundan maraqlı doğurur, oxucunu düşündürür. Bu baxımdan "Ağ yolların yolcusu", "Sehri vağzal", "Bu kitabın sətirləri" şə'rələri uğurludur.

Predmeti ona məxsus strixlərlə təqdim etməyi bacarmaq Rafiqin şə'rələrinə tərəvət gətirir, onun tə'sir dairəsini artırır. Məsələn, yolbasanı yumağa bənzədən şair deyir ki, bu yumaq firlandıqca, açılıb küçəyə çevrilir. Yaxud, "Kaktus" şə'rində onun çiçək aemasını şair belə görür:

Ona mehribən olsan,
Mütəqəq açacaq çiçək.
Kirpi kimi yavaşça
Tikanlar arasından

Burnunu göstərəcək.

Əks-səda isə uşaq dili ilə belə mə'nalandırılır:

Saç-saqqalı ağdı bu,
Dağdan ağır dağdı bu.
Adama söz qaytarır,
Elə bil uşaqdı bu.

"Kal" şe'rində meyvəni yetişməmiş yolan, onları bir-bir dişləyib yerdə
atan uşağa babasının məzəmmətlə dediyi sözlər də humor doğurur:

Dəymisi seçə bilmirsən,
Sən özün də hələ kalsan.

Şairin "Ətirli düymələr" kitabı Azərbaycan Yaziçılar Birliyinin, Azərbaycan Mətbuat Komitəsinin və Azərbaycan Gənclər Təşkilatı Mərkəzi Komitəsinin mükafatına layiq görüldü. İlk nəzərdə adama elə gəlir ki, ətirli düymə olmaz. Sən demə rəngarəng çiçəklər çəmənin yaxasına düzülən düymələr imiş. Ümumiyyətlə, Rafiqin şe'rlerində çiçəklərdən, güllərdən çox bəhs edilir. Elə onun hər bir şe'rini də çiçəyə bənzətmək olar. Onlar da çiçək kimi ətirli-dirlər. Bu şe'rlerin ətri onun mə'nasındadır. Məsələn, şair antenanı tilova bənzədir. Şe'r maraqlı bir sonluqla bitir:

Açıram radionu,
Hər tərəfə səs düşür.
Tilovuma balıq yox,
Mahnı düşür, rəqs düşür.

R. Yusifoğlunun bütün şe'ləri, poemaları, mənzum nağılları folklor çeşməsindən su içib. Xalq yaradıcılığına böyük əhəmiyyət verən şairin şe'lərinin bir uğuru da elə burdan doğur.

ZAHİD XƏLİL,
filologiya elmləri doktoru, professor.

Rafiq YUSIFOĞLU

ADAM BALACA OLANDA

Adam balaca olanda
Çiçəyin dilini bilir.
Kəpənəyin, qarışqamın,
Böcəyin dilini bilir.

Ağacı, otu, sünbülü,
Dağı, daşı danışdır.
Yerdə çöpişi, quzunu
Göydo quşu danışdır.

Adam balaca olanda,
Uçmağa qanadı olur.
Adam böyüdükcə, həyat
Gözlərində adı olur...

Həyat boyu qayğılar
Çiynamızdə yük olur.
Adam kiçik olanda
Arzusu böyük olur.

Qızılı şimşeklərdən
Qamçı hörmək istəyir.
Ulduzları gül kimi
Bir-bir dərmək istəyir.

Həyatın sərt üzünü
Görüb çəşir adamlar.
Böyüdükcə torpağa
Yaxınlaşır adamlar...

PƏNCƏRƏ

Dünyamiza açılan
Na qəder pəncərə var.
Birinin öündə dağ,
O birində dərə var.

Elesi var meşəyə,
Ya dəniyə açılır.
Elesi var çəmənə,
Çölo, düzə açılır.

Hər biri nur boxş edir,
Ağsaqqala, uşağı.
Gündüzlər qapı olur
Çöldən gelən işığa.

Gecələr gülümşəyən
Təbəssümlü pəncərə,
Qaranlığın köksündə
Dönür iti xoncərə.

Pəncərosiz yaşamaq,
Bil ki, əfsanə sözdü.
Üreyin pəncərosi
Bir cüt işqli gözdü.

QAMIŞLIQ

Gör yolun qırağında
Nə qodər qamiş bitib.
Yaşıl örtük altında
Bataqlıq gözdən itib.

Gölməçə gözəlliyi
Ahbdır öz qoynuna.
Təbiət qamiş ölçüb
Bataqlığın boyuna...

MƏNƏ GÖY ÜZÜ VERİN

Göydə uçan ağ bulud
Zərif tülə bonzoyır.
Səmanın yaxasında
Quşlar gülə bənzəyir.

Sanki bizi çağırır,
Gel-gel deyir göy özü.
Əgər quşlar olmasa,
Qərəbsəyir göy üzü.

Başımızın üstündə
Onlar uçur, yarışır.
Kimin ki, qanadı var,
Uçmaq ona yaraşır.

Mənə göy üzü verin,
Göy - vətən əvəzidi.
Quşu quşa döndərən
Yaşamaq həvəsidi.

AY KƏPƏNƏK, KƏPƏNƏK

Ay kəpənək, kəpənök,
Söylə, nə düşünürsən?
Qar kimi ağ gullərin
Üstündə üşümürsən?

Zəmi dəniz-lalələr,
Qızıl-qızıl adalar.
Qonma onların üstə,
Qanadların od alar.

Kəpənək dəlisiyəm,
Çəkinmə, göl yaxına.
Sənə duaçı ollam
Qonsan mənim yaxama.